



Mukəddəs Kitab

Təwrat 8-ķisim

«Rut»

© Muķəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyqurqə Kalam Tərjimisi»

Təwrat 8-ķisim

«Rut»

Kirix söz

Arka kərünüxi

Təwratning «Rut» degən kismi «batur hakimlar» dəwridə etkən Yəhudiylər bolmioğan Rut wə uni կöbul kiloğan Yəhudiylər ailisi tooprisidiki hatiridur. Biz «Batur hakimlar»ning «köxumqə söz»idə deginimizdək: ««Batur hakimlar»da hatırıləngən qüixkünlük həm pajılərdin Israil həlkining həmmisini қarangoğuluk wə zulmət-oşoplət iqidə yaxawatkan, dəp hulasığa keliximiz mümkün. Xuning üçün biz «batur hakimlar» degən tarif bilən zamandax boloğan «Rut» degən hatiridiki güzəl tarihni okuojinimizdə, kənglimiz ketürülidü. Qünki «Rut» degən tarichta bir ailə iqidə boloğan eż'ara mehîr-muhəbbət, sadakətlilik wə hərmət-izzətni kerələyimiz. Muxu tarif bizgə Hudanıñ kəlgüsida Israiloja nisbətən nemə pilanlırları barlığını kərsitidü».

Məzkur tarif Huda pajıəni xad-huramlıkkə aylanduroğan bir tarixtir. Muxu dəwrdə Israil kəhətqılık apıtığa uqrayıdu. Hudanıñ Israil bilən boloğan əhədisigə қarioqanda, bu ھeqkandaq «tasadiipy ix» əməs, bəlkı Hudanıñ Əzigə wapasız bir həlkning üstigə yürgüzgən həkümidin ibarət idi (kəhətqılık bolsa «Hudanıñ jaza-tərbiyisining bəx basquqi»ning ikkinqi basquqining bir kismı idi. «Batur hakimlar»diki «köxumqə söz»imizdə, «Hudanıñ jaza-tərbiyisining bəx basquqi» üstidə tohtaloqiniduk). Israilliç əlimələk degən kixi ailisi bilən jan bekixkə eż yurtini tərk etip Moab zeminoğa baridu wə Moabning xəhərliridə turmay, bəlkı səhərasiqə berip turidu.

Moabiylar Lutning əwlədləri idı; ularning ajdadi Lut əslidə Israillning ajdadi İbrahimning dua-tilawatlırı arkılık Hudanıñ jazalixidin kutkuzulogan bolqaqqa, Israil həlkigə dost boluxı kerək bolatti («Yar.» 18-19-bab; Moabning kelip qıixı toopruluq 19:30-38ni körüng). Həlbuki, əksiqə Moab Israiloja ھasəthorluk kılıp («Qel.» 22-25-bablar), Israil ajiz boloğan wakıtlarda daim ularoğa ھujum kılıp bulang-talang қıllatti («Hək.» 3-bab, «1Sam.» 12:9). Uning üstigə, Moabiylar «Kemox» degən butkə qoqunoquqi butpərəslər idi; ularning bu «ilah»ı Moabtikilərdin «insan қurbanlığı» wə kəp baxkə yirginqlik ixlarnı «tələp қıllatti» (1:15, «1Pad.» 7:11, «2Pad.» 3:27).

Yukirida tiloğa elinoğan eqmənlik wə yirginqlik butpərəslilik tüpəylidin əlimələk wə ailisidikilərning Moabiylar arısında kün etküzüxi intayın təskə tohtioğan bolsa kerak. Buningdin ularning Moabning xəhərlirinə biridə turmay, bəlkı səhərada turuxining səwəbini qüixinwelik təs əməs.

Əlimələk naməlum bir ix səwəbidin Moabta əlidü; uning ikki oğlu Mahlon wə Kiliyon Moablıq kızlardın hotun alidü. Məlum bir wakıttın keyin wə yənə naməlum bir səwəbtin Mahlon wə Kiliyonmu қaza kılıdü. Lekin kütmigən yərdin, ular əmrigə aloğan ikki ayal keyn'anisi Naomiəja wapadar wə mehriban bolup qıçıdu. Naomi (bəlkim Israil zeminiidin ayrıloğan waktidin on yıl etkəndin keyin) Israil zeminoğa қaytixni қarar kılıdü; Rut bolsa eż ailisi, wətinini wə həlkidin waz keqip Naomiəja yar-yələktə boluxkə uningoğə həmrəh bolup birgə қaytixkə niyət baqlaydu. Uning bu əhmətiyətlik қararı tolimu uluoq natijilərni elip kelidü. Rut Dawut padixaħning ajdadi, xuningdək Məsiħning ajdadi bolup qıçıdu.

«Rut»

«Həmjəmət kütkuzojuqi» yaki «həmjəmət nijatkar»

Bu tarihnинг bir nukтisini səl təpsiliyrək qüxəndürük kerək. Musaoja tapxurulojan қанун boyıqə, birsi namratlixip kərzdar bolup kelip, eз yərlirini setixқa, hətta ezi yaki ailisidikilərni қullukka setixқa məjbur bologanda, bundak soda-setik mudditi «azadlıq yili» (yəni «kanay-buroqa qalidiojan yili», «xadılıq yili», hər 50-yili) oйiqə bolatti («Lawiyalar» 25:10-55ni kərüng). Xu yilda barlıq təwəliklər əslidiki igisigə yaki (u aləmdin ətkən bolsa) əng yekin tuoqkinioja kayturuluxi kerək idi. Həlbuki, «azadlıq yili»din ilgiri namrat kixining məlum bir tuoqkinining uni yaki ailisini namratlıktın kütkuzux niyiti bolsa, undakta ularning yerini kayturup setiwellix hökükə bar idi; ailisi қullukta bolsa ularni қulluktin hər kilip setiwellix hökükə bar idi. Қanun boyıqə bahası adil bolsa həqkim həlikə tuoqkanning bu yolunu tosiyalmayıttı. Ibraniy tilida bundak tuoqkinini süpərtləydiqən səz «goel» deyilətti; biz «goel»ni uyqurqıqa tərjimə kılğında «həmjəmət kütkuzojuqi» yaki «həmjəmət nijatkar» degənni talliwalduk.

Ailining bir əzasi baxkilar təripidin məlum zəhimgə uqrıojan yaki əjəllik bir zərbə bilən əlgən bolup, pakiti toluq bolsa, xu ailining əzasışa «həmjəmət-kütkuzojuqi»lik rolini eз üstigə elixқa razi bologan bir tuoqkinining jawabkardin ziyanni təlitiwellix hökükə bar idi («Qan.» 19:1-13, «Yəxua» 20:1-9).

Naomi wə Rut Pələstin (Qanaan) zeminiqa kaytqanda bəlkim tolimu yokşul bolsa kerək. Əlarning bəhtigə yarixa, ularoqa tuoqkan bologan birsi, yəni Boaz isimlik bir kixi ularoqa hər tərəptin «həmjəmət nijatkar» boluxka razi bolidu.

Bu ixlar tooprısida «köxumqə səz»imizdə tohilimiz.

Məzmunlar wə qong temilar: —

- (1) Bir keyn'ana uqrıojan külpat; Əlimələk ailisining Moabka berixi (1:1-5)
- (2) Bir kelinning wapadarlığı; Naomi bilən Rutning birgə Bəyt-Ləhəmgə kaytip kelixi (1:6-22)
 - (3) «Həmjəmət nijatkar»ning mehîr-muhabbiti: —
 - (a) Rutning «tasadipiyliktin» Boazning etizida baxak terixi (2-bab)
 - (ə) Rutning hamanoja berip, Boaz bilən kərüxüxi (3-bab)
 - (b) Boazning Rutni nikahıqə elixi (4:1-12)
 - (4) Padixah Dawutning nəsəbnamisi: Dawut padixah Boaz bilən Rutning əwlədidur (4:13-22)

.....

Rut

Əlimələk ailisining Moabka berixi

1 ¹Batur Hakimlar həküm sürgən məzgildə xundak boldiki, zemində aqarqılıq yüz bərdi. **1** Xu wakitta bir adam ayali wə ikki oqlunu elip Yəhuda zeminidiki Bəyt-Ləhəmdin qıkip, Moabning səhəralırıda bir məzgil turup kelixkə bardi. ² U kixinin ismi Əlimələk , ayalining ismi Naomi, ikki oqlining ismi Mahlon bilən Kilyon idi. Ular Bəyt-Ləhəmdə oltrurukluk, əfrat jəmətindin idi. Ular Moabning səhərasiqa kelip xu yerdə oltruraklıxtı. ³ Keyin Naomining eri Əlimələk əldi; ayali ikki oqlı bilən қaldı. ⁴ Ular Moab kızlıridin əzlirigə hotun aldı. Birining eti Orpah, yənə birining eti Rut idi. Ular xu yerdə on yıldək turdi.

5 Mahlon bilən Kilyon hər ikkisi əldi; xuning bilən apisi eri həm oqlulliridin ayrırilip yalçuz қaldı.

Naomi bilən Rutning Bəyt-Ləhəmgə käytip kelixi

6 Xuning bilən ayal ikki kelini bilən կopup Moabning səhərasidin käytip kətməkqi boldi; qünki u Pərwərdigarning Өz həlkini yoklap, axlıq bərgənlilik tooprısidiki həwərnı Moabning səhərasıda turup anglioşanıdi. ⁷ Xuning bilən u ikki kelini bilən billə turoqan yeridin qıkip, Yəhuda zeminiqa käytipxə yoloşa qıktı. ⁸ Naomi ikki keliniga: — hər ikkinglər käytip əz ananglarning əyigə beringlər. Silərning mərhümləroqa wə manga mehribanlıq kərsətkininglardək Pərwərdigarmu silərgə mehribanlıq kərsətkə! ⁹ Pərwərdigar silər ikkinglərni əz eringlarning əyidə aram tapkuzoqay! — dəp, ularni seyüp koydi. Ular hərkirəp yioqlixip ¹⁰ uningoşa: — Yak, biz qokum sening bilən təng əz həlkinqning yenioja käytimiz, — deyixti.

11 Lekin Naomi: — Yenip ketinglər, əy kızlırim! Nemixkə menin bilən barmakqisilər? Qorsikimda silərgə ər bolqudək oqlullar barmu? ¹² Yenip ketinglər, əy kızlırim! Qünki mən kərip kətkəqkə, ərgə tegixkə yarımymən. Dərhəkikətən bugün keqə bir ərlik boluxkə, xundakla oqlulluk boluxkə ümid bar degəndimu, ¹³ ular yigit bolquqə səwr kılıp turattinglarmu? Ularnı dəp baxkə ərgə təqməy saklap turattinglarmu? Yak, bolmaydu, kızlırim! Qünki Pərwərdigarning kəli manga karxi bolup meni azablaydiqini üçün, man tartidioqan dərd-ələm silərningkidin tehimu eoir bolidu, — dedi.

14 Ular yənə hərkirəp yioqlixati. Orpah keynanisini seyüp hoxlaxtı, lekin Rut uni qing kuqaklap turuwaldi. ¹⁵ Naomi uningoşa: — Mana, kelin singling əz həlkı bilən ilahlırinin yenioja yenip ketti! Sənmü kelin singlingin käynidin yenip kətkin! — dedi.

16 Lekin Rut jawabən: — Mening sening yeningdin ketiximni wə sanga əgixix niyitimdin yenixni etünmə; qünki sən nəgə barsang mənəmə xu yərgə barımən; sən nədə kənsang mənəmə xu yerdə könimən; sening həlkinq meningmu həlkimdur wə sening Hudaying meningmu Hudayimdir. ¹⁷ Sən nədə elsəng mənəmə xu yerdə əlimən wə xu yerdə yatiman; olımdın baxkısı meni səndin ayriwatsə Pərwərdigar meni ursun həm uningdin axurup jazalisun! — dedi.

18 Naomi uning əziga əgixip berixkə kət'iy niyat kılqonını kərüp, uningoşa yənə eojiz aqmidi.

1:1 «məzgildə» — ibraniy tilida «künlərdə». «səhəralırıda» — ibraniy tilida «etizliklirida». Moabikilər Yəhudilərlə qızılırlıqda və ya əməkdaşlığıda işləyirdilər. Moabning səhərasiqa berixinindən bir sawabi bolsa kerək.

1:13 «Mən tartidioqan dərd-ələm silərningkidin tehimu eoir bolidu» — gərqə Rut bilən Orpah hər ikkisi eridin ayrırilip azabını tərtək tül hotunlar bolışımı, Naomining azabı tehimu eoir idi; uning eridin həm ikki oqludan ayrırilip kelix azabı bar idi. Uning üstügə, u ikkili kelininə əzidək yaqta yurta tül bolup turux dərdinini taritixini halımaytti.

— Bu sözüñi yona ikki tarjimişi bar: «Mən silər üçün (tul kalojanlılıqlardırın) intayıñ azablınımən» yaki «Mening dərd-əlimim silərgə bək eoir yüksək bolup kəlidü, silər kətürəlməysilər»

1:17 «Pərwərdigar meni ursun həm uningdin axurup jazalisun!» - ibraniy tilida: «... Pərwərdigar mangımı xundak kilsun wə uningdin axurup kilsun!»

¹⁹ İkkisi mengip Bəyt-Ləhəmgə yetip kəldi. Xundak boldiki, ular Bəyt-Ləhəmgə yetip kəlginidə pütkül xəhərdikilər ularını kərüp zilziləgə kəldi. Ayallar bolsa: — Bu rasttinla Naomimidi? — deyixti.

²⁰ U ularoja jawabən: — Meni Naomi deməy, bəlki «Mara» dənglər; qünki Həmmigə Kadir manga zərdab yutkuzdi. ²¹ Tokkuzum təl ḥaləttə bu yərdin qıktım; lekin Pərvərdigar meni կրuk կaytкузди. Pərvərdigar meni əyibləp guwahlıq bərdi, Həmmigə Kadir meni harliojanikən, nemixkə meni Naomi dəysilər? — dedi.

²² Xundak kılıp Naomi bilən kelini Moab kızı Rut Moabning səhərasidin kaytip kəldi; ular ikkisi Bəyt-Ləhəmgə yetip kelixi bilən təng arpa ormisi baxlanğanıdi.

Rutning Boazning etizida baxak terixi

²¹ Naomining erigə tuşqan kelidiojan Boaz isimlik bir adəm bar idi. U Əlimələkninq jəmətidin 2 bolup, intayın bay adəm idi. ² Moab kızı Rut Naomiyoja: — Mən etizlikkə baray, birərkimning nəziridə iltipat tepip, uning kəynidin mengip arpa baxaklırını tərsəm? — dedi.
U uningoja: — Barojin, əy kizim, dedi.

³ Xuning bilən u qikip etizliklərə kelip, u yerdə ormiqilarning kəynidin baxak tərdi. Bəhtigə yarixa, dəl u kəlgən etizlik Əlimələkninq jəməti bolovan Boazning etizlikləri idi.

⁴ Mana, u wakitta Boaz Bəyt-Ləhəmdin qikip kelip, ormiqilar bilən salamlixip: — Pərvərdigar silər bilən billə bolqay! — dedi.

Ular uningoja jawabən: — Pərvərdigar sanga bəht-bərikət ata kılqay! — dedi.

⁵ Boaz ormiqilarning üstigə nazarətkə koyulqan hizmətkaridin: — Bu yax qokan kimning kızı bolidu? — dəp soridi.

⁶ Ormiqilarning üstigə koyulqan hizmətkar jawab berip: — Bu Naomi bilən billə Moabning səhərasidin kaytip kəlgən Moabiy qokan bolidu. ⁷ U: «Ormiqilarning kəynidin ənqılerning arisidiki qeqilip kətkən baxaklarnı teriwalaymu?» dəp tələp kıldı. Andin u kelip atığəndin hazırlıqqa ixləwatidu; u pəkət kəpidə bir'az dəm aldı, — dedi.

⁸ Boaz Rutkə: — Əy kizim, anglawatamsən?! Sən baxak tərgili baxka bir kimning etizlikijo barmiqin, bu yardımnu kətmə, mening dedəklirim bilən birləşmə muxu yerdə turojin. ⁹ Dikkət kılqayın, kəysi etizda orma orojan bolsa, dedəklərgə əgixip baroqin. Mən yigitlərgə: Uningoja qekilmanglar, dəp tapıləp koydum! Əgər ussap қalsang berip, idixlardın yigitlirim կuduktin tartkən sudin iqlikin, — dedi.

^{1:20} «Meni Naomi demay...» — «Naomi» degənning mənisi: «yekimlik», «kengüllük», «huruzluq»; «Mara» bolsa «aqqik», «ələmlik», «zardablik» deyən manida.

^{1:21} «Pərvərdigar meni əyibləp guwahlıq bərdi» — baxka birhəl tərjimilidi: — «Pərvərdigar manga kərxi qıktı» yaki «meni azablidi». Bu sezler tooruluk «köxümqə söz»imizdə azrak tohilimiz.

^{2:1} Mat. 1:5

^{2:2} «Baxak terix» - Təwrat kanunu boyiąqə namrat kixılər wə yaka yurtluqlarning ormiqilarning arkisidin qeqilip kətkən baxaklarnı terixiga ruhsat berilişi kerək («Law.» 19:9-10ni kərүng).

— Görqə Naomining ezining bir parqa etizi bar bolsımı (4:3), uningoja xu pəsildə birnərsə terilməqənidi. Rut muxu iltiması bilən Naomini «baxak terix» hijalətlilikidin kütkəzidü, əlwətta.

^{2:5} «Hizmətkaridin» - ibraniy tilidə «yigitiñin». — «Bu yax qokan kimning kızı bolidu?» - Xu qaođa Rut tehi tul bolojaqına, xuningə yarixa alähədi kiywatkən idi. 3:3ni wə izahatını kərүng.

^{2:7} «Kəpədin» - ibraniy tilidə «yeda». Orma məzgildə ormiqilar bəlkim etizlikə dam elixka wakitlik kəpə saloqan bolsa kerək.

^{2:8} «Dedəklirim bilən birləşmə muxu yerdə turojin» - dedəklərning ixi bəlkim arpa paylırını yioqip ənqə kılıx idi. Rut «ularning kexida» ixlisə keprək baxaklarnı terələydi, əlwətta.

«Rut»

¹⁰ Rut өзини ўрга etip tizlinip, bexini ўрга тәгкүзүп тәзим қилип, uningoja: — Мән bir biganə tursam, nemixka manga xunqə oğamhorluk қilojudək nəziringdə xunqılık iltipat tapkanmən? — dedi.

¹¹ Boaz uningoja jawabən: — Ering əlüp kətkəndin keyin keynanangoja қilojanliringning həmmisi, xundakla sening ata-anangni wə əz wətiningdin қandaq ayrılip, sən burun tonumaydiojan bir həlkning arisioja kəlgining manga pütünley ayan boldi;¹² Pərvərdigar қilojiningoja muwapiq sanga yandurojat, sən қanatlrining tegidə panah, izdigən Israilning Hudasi Pərvərdigar təripidin sanga uning toluk in'ami berilgəy, dedi.¹³ Rut jawabən: — Əy hojam, nəziringdə iltipat tapkaymən; mən sening dediking boluxkımı yarimisammu, sən manga təselli berip, dedikinggə mehribanə səzlərni kıldıng, — dedi.

¹⁴ Tamaq waktida Boaz uningoja: — Kəni, buyakkə kəlgin, nandin yə, nanni sirkigə tegürgin! — dedi. Rut ormiqıllarning yenioja kelip olturdi; Boaz komaqtın elip uningoja tutti. U uningdin toyoluqə yedi wə yənə azraq axurup koydi.

¹⁵ U baxak tərgili կոփkanda, Boaz yigitlirigə buyrup: — Uni hətta ənqılerning arisida baxak tərgili koyunglar, uni heq hijalətta qaldurmanglar.¹⁶ Hətta həm uning üçün azraq baxaklarını ənqılərdin ətay ayrip, uningoja tərgili qüxürüp koyunglar, uni heq əyiblimənglər, dedi.

¹⁷ Xundak қiliп u kəqkiqə etizlikta baxak tərdi, teriwalojanlirini sokkanda, təhminən bir əfah arpa qıktı. ¹⁸ Andin u arpisini elip, xəhərgə kirdi, keynanisi uning tərgən arpisini kərdi; u yənə u yəp toyunoqändin keyin saklap koyojinini qıkırıp uningoja bərdi.

¹⁹ Keynanisi uningoja: — Sən bugün nədə baxak tərding, nədə ixlidinq? Sanga oğamhorluk қilojan xu kixigə bəht-bərikət ata kılınoqay! — dedi.

U keynanisioja kimningkidə ix қilojinini eytip: — Mən bugün ixligən etizning igisining ismi Boaz ikən, dedi.

²⁰ Naomi kelinigə: — Tiriklərgimu, əlgənlərgimu mehribanlıq қilixtin bax tartmiojan kixi Pərvərdigardin bəht-bərikət kərgəy! — dedi. Andin Naomi uningoja yənə: — U adam bizning yekin tuoqkinimizdur, u bizni kütkuzalaydiojan həmjəmtlərdin biridur, — dedi.

²¹ Moab kizi Rut yənə: — U manga yənə: «Mening yigitlirim pütün həsulumni yioqip bolouqə ular bilən birgə bolqın» dedi, — dedi.

²² Naomi kelini Rutka: — Əy kizim, birsining sanga yamanlıq қilmaslıq üçün baxkisining etizlikiqə barmay, uning dedəkliri bilən billə qıkıp ixlisang yahxidur, dedi.

²³ Xuning bilən arpa wə buoqday həsuli yioqip bolouqə, Rut Boazning dedəkliri bilən yürüp baxak tərdi. U keynanisi bilən billə turuwərdi.

^{2:13} «dediking» - ibraniy tilida «dedək»ni təswirləydiqan ikki söz bar. Rut bu ayəttə bulardın əng təwən orunni kərsitidiqan seznı ixlitip əzini təswirləydi.

^{2:17} «Bir əfah arpa» - təhminən 15 kilogramqə idi.

^{2:20} «Bizni kütkuzalaydiojan həmjəmtlərdin biri» - («həmjəmt-nijatkar»imizdən biri» yaki «həmjəmt-kutkuzoqqu»imizdən biri») - bu ibraniy tilida «goel» degen söz bilən ipadilinidu. Bu sezinin alahidə mənisi bar. Birsə namratlıktıñ əzini kullukka setiwlətkən bolsa yaki baxka kiyin olwaloja uqrəp mal-mülükini satqanı bolsa, Musa pəyoğəmbər tapxurulalojan kanunoja asasən, xu kixining yekin uruk-tuoqkənləri, həmjəmtlirinin uni hərlükək qıkırıp kutkuzux həkəkli bar idı. Demək, etiwləqləriqə adıl biri bahadə pul bərsila, u uning eç kərindixini hər əkil kütkuzux həkəkli bar idı. Həkəkli ixlixtix həmjəmtləri bilən bolatti, əlwətə. U həkəklini ixlatməkqi bolsa, heqkim uni tosalmayıtti. Naomi muxu yərda: «Bizdən həzər elix məş'uliyiti bolqan yekin tuoqkənlərimizdən biri bar» deməkqi bolidu.

^{2:22} «Birsining sanga yamanlıq қilmaslıq üçün» - Naominin bu agah səzləri bizgə «Batur Həkimlər» dəvriddiki omumiy əhəwalını ayan kilsə kerək.



*Boaz Rutni eż əmrigə ilixi arkılık
yørni kayturup setiwalidu «Rut» 4:9*

Rutning hamanoqa berip, Boaz bilən kərüküx

3 ¹Xu künlərdə, keynanisi Naomi uningoşa: — Əy kızım, hal-əhwalingning yahxi boluxi üçün, sening aram-bəhtingni izdiməymənmu? ²Sən dedəkliri bilən ixligən Boaz bizgə tuşkan kelidu əməsmu? Mana, bugün ahxam u hamanda arpa soruydu. ³Əmdi sən yuyunup-tarinip, əzünggə ətirlilik may sürüp, esil kiyimliringni kiyip, hamanoqa qüxkin; lekin u ər kixi yəp-iqip bolmioşq, əzüngni uningoşa kərsətmigin. ⁴U yatkanda uning uhləydiqan yerini kərüwal. Andin sən kirip, ayaq təripini eqip, xu yərdə yetiwalojin. Andin u sanga nemə kılıx kerəkkılıkini eyti, — dedi.

5 Rut uningoşa: — Sən nemə desəng mən xuni kılımən, — dedi.⁶ U hamanoqa qüxüp, keynanisi uningoşa tapilioşandək kıldı.⁷ Boaz yəp-iqip, kənglini hux kılıp qəxning ayıqıja berip yattı. Andin Rut xəpə qıkarmay kelip, ayaq təripini eqip, xu yərdə yattı.⁸ Yerim keqidə Boaz qəqüp, aldioqa engixkəndə, mana bir ayal ayıqıda yatattı!

9 Kim sən?! — dəp soridi u.

Rut jawabən: — Mən hizmətkaring Rut bolimən. Sən menin həmjəmət-nijatkarim bolğinining üçün hizmətkaringning üstügə tonungning etikini yeyip koyqaysən, — dedi..

10 U jawabən: — Əy kızım, Pərvərdigardin bəht-bərikət tapkaysən! Sening keyin kərsətkən sadakət-mehribanlıking ilgiri kərsətkiningdinmu artuktur; qünki seni izdигən yigitlər, məyli kəmbəoşəl bolsun, bay bolsun, ularning kəynidin kətmidindir. ¹¹ I kızım, əmdi körkmiojin!

3:1 «Sening aram-bəhtingni izdiməymənmu?» - Naomining muxu «aram-bəht» degini Rutni kaytidin eý-oqaklıq kılıxni kərsitudu.

3:3 «Əzünggə ətirlilik may sürüp» - ibranı tilida «əzüngni məsih kılıp» yaki «əzüngni məsihləp».

3:8 «Qəqüp, ...» - baxka birhil tərjimi «titrəp ketip, ...». Həqbolmioşanda, Boaz putlirioqa soşuk uruloğanda oyojinip kətken bolsa kerək. «Engixkəndə» - baxka birhil tərjimi «erülgəndə»

3:9 «Hizmətkaring» - ökürmənlərinin esidə barkı, ibranı tilida «dedəkonı tasvirleydiqan ikki sez bar. Bu ayəttə Rut orını yüksərirək kərsətidiqan sezni eziqə ixlətti (2:13n) wə izahatnı körüng». «Həmjəmət-nijatkar» degən ukum toopruluq 2:20nı wə izahatnı körüng.

«Toningning etikini hizmətkaringning üstügə yepip koyqaysən» - Rut eytikan «Toningning etikini hizmətkaringning üstügə yepip koyqaysən» degən ibarə: — «Meni sayəngən astioja alojin, meni əmriŋgə alojin» degənni wə ezininq Boazning ayali boluxkə razi ikenlikini bildürirdi. Hudamu Israılın eż ənəniti astioja alojanlıqi toopruluq xu sezni kılıjan - «Əz.» 16:8ni körüng.

3:10 «Seni izdигən yigitlər» - Boazning sezığə kariojanda (xübhiszki, u həm tirixqan həm qiraylıq bolqoqka) Rutni birkənqə yigit izdəp kəlgən. Lekin Rut eż məyligə aqixip ularnı tallimat, bəlkı ornioja keynanisi Naomiqə yahxi bolsun dəp

«Rut»

Deginingning həmmisini orundap berimən; qünki pütkül xəhərimizdiki metiwərlər seni pəzilətlilik ayal dəp bildi.

¹² Durus, sanga həmjəmət-nijatkar bolojinim rast; lekin sening məndin yekinrak, yənə bir həmjəməting bar.¹³ Əmdi keqiqə bu yerdə kələqin; ətə sahərdə əgər u həmjəmətlik hökükünü ix-litip seni elixni halisa, u alsun; lekin həmjəmətlik höküki boyiqə seni almısa, Pərvərdigarning hayatı bilən kəsəm əlimənki, mən sanga həmjəmətlik kılıp seni alay. Tang atkuqə bu yerdə yetip turoqın! — dedi.

¹⁴ U uning ayiojida tang atkuqə yetip, kixilər bir-birini tonuqudək boluxtin burun köpti. Qünki Boaz; — bir ayalning hamanoja kəlginini həqkim bilmisun, dəp eytənədi.

¹⁵ U yənə Rutka: — Sən kiygən yepinqini ekip turoqın, dedi. U uni ekip turuwidi, Boaz arpidin altə kamqan kamlaş berip, uning exnisiga artip koydi. Andin u xəhərgə kirdi.¹⁶ Rut keynanisining yenioja kəldi. U: — Əy kizim, sən hazır kim?! — dəp soridi. Xuning bilən u keynanisioja u kixinin kələqanlırinin həmmisini dəp bərdi.¹⁷ U: — U bu altə kamqan arpini manga bərdi, qünki u: «keynanangning yenioja kuruq kol kayıtip barmıqin» dedi, — dedi.

¹⁸ Naomi: — Əy kizim, bu ixning ahirining kəndək bolidiojinini bilgütə muxu yerdə təhir kələqin; qünki u adəm bugün muxu ixni pütküzməy aram almayıdu, dedi.

Boazning Rutni nikahioja elixi, həmjəmət-nijatkarlıq burqını ada kılıxi

4¹ Boaz xəhər dərwazisioja qıkıp, xu yerdə olturdi. Mana, u wakitta Boaz eytənə həlik həmjəmətlik hökükiyoja igə kixi keliwatatti. Boaz uningoja: — Əy buradər, kəlip bu yerdə olturoqın, dewidi, u kəlip olturdi.

² Andin Boaz xəhərning akşakallırıdin on adəmni qakırıp, ularoju: — Bu yerdə olturunglar, dedi. Ular olturoqanda ³ u həmjəmətlik hökükiyoja igə kixiga: — Moabning səhərasidin yenip kəlgən Naomi kərindiximiz əlimələkkə təwə xu zeminni satmakçı boluwatidu.⁴ Xunga mən muxu ixni sanga həwərləndürməkqi idim, xundakla muxu yerdə olturoqanlarning aldida wə həlkimning akşakallırıning aldida «Buni setiwaloqin» deməkqimən. Sən əgər həmjəmətlik hökükiyoja asasən alay desəng, aloqin; həmjəmətlik kılmay, almamymən desəng, manga eytən, mən buni biləy; qünki səndin awwal baxkisining həmjəmətlik höküki bolmayıdu; andin səndin keyin mening hökükum bar, dedi.

U kixi: — Həmjəmətlik kılıp uni alımən, dedi.

⁵ Boaz uningoja: — Undakta yərni Naomining əkolidin alojan künidə mərhümuning mirasiyoja uning nami bilən atalojan birər əwlədi kəlduruluxi üçün mərhümuning ayali, Moab kizi Rut-nimu elixing kerək, — dedi.

rəhmətlik eriğə «həmjəmət-nijatkar» bolovan Boazning panahlığını izdigən. Xuning bilən Boaz Rutning kələqini toqrluluk; «Sening keyin kərsətkən sadakət-mehribanlıq ilgiri kərsətkinindən artıktır» deydi. Rutning «ilgiri kərsətkən (sadakət-mehribanlıq)» bolsa keynanisioja bolovan sadakətlilikini, uningoja həmrəh bolup eż yurtini taxlap Israillarning arisiyoja kəlgənləkini kərsətidu. Boazning «Sən keyin kərsətkən sadakət-mehribanlıq» degini bolsa eżini izdiqənləkini kərsəti.

3:11 «Pütkül xəhərimizdiki metiwərlər» - ibranı tilida «həlkimning xəhərinə dərwazisidiki kixilər» — kədimki zamanda «xəhərning dərwazisi» akşakallar wə metiwərlər olturidıqan jay idi; xu yerdə sot eqilətti. Xunga Boazning sezinin toluk monisi «Mən xəhərimdikən barlıq metiwərlər seni pazişlik ayal dəp karaydu».

3:14 «Eytənədi» - ibranı tilida «eytənədi» yaki «oylıqənədi» degən mənə birlər söz bilən ipadılınidu. Biz bu yerdə «eytənədi» dəp tərjimə kıldıq.

3:15 «Altə kamqan» - bəlkim «altə əfəh», yəni 27-45 kilogramni kərsitixi mumkin.

3:16 «Sən hazır kim?» - Naomining bu soali bilən Rutning hazırkı salahiyitini soraydı: u: «Həzir sən Boazning ayali boldungmu-yok?» degən manını bildiridi.

4:1 «Əy buradər!» - ibranı tilida «Əy, palanqı-pokunqı!» deyili. Bu adəm bəlkim Rut wə Naomioja karita həmjəmətlik burqını eż üstügə elixni rət kələqəkə, u bu bayanda namsız kələqan bolsa kərək.

4:5 «Moab kizi Rut-nimu elixing kerək» — «Law.» 25:25-34 wə 47-55ə, wə «Kan.» 25:5-10ə şəhər. «Rut» 4:6-12-ayəttiki

⁶ Həmjəmət kixi: — Undak bolsa həmjəmətlik hökükumni ixlitip etizni alsam bolmioqudak; alsam eż mirasimoja ziyan yətküzgüdəkmən. Həmjəmətlik hökükünü sən əzüng ixlitip, yərni setiwalojin; mən ixlitəlməymən, dedi.

⁷ Kədimki wakıtlarda Israilda həmjəmətlik hökükioja yaki almaxturux-tegixix ixioja munasiwətlik mundak bir rəsim-kaidə bar idi: — ixni kəsmək üçün bir tərəp eż kəxini selip, ikkinqi tərəpkə berətti. Israilda soda-setikni bekitixtə mana muxundak bir usul bar idi. ⁸ Xunga həmjəmət hökükioja igə kixi Boazqa: — Sən uni alojin, dəp, eż kəxini seliwətti. ⁹ Boaz aksakallarо wə keçqilikke: — Silər bugün mening əlimlək kə təwa bolqan həmmimi, xundakla Kilyon bilən Maħlonqa təwa bolqan həmmimi Naomining kolidin alojinoja guwahtursilər. ¹⁰ Uning üstigə mərhümning nami kərindaxlıri arisidin wə xəhîrining dərvazisidin əqrürülməsliki üçün mərhümning mirasiōja uning nami bolqan birar əwlədi kaldurulsun üçün Maħlonning ayalı, Moab kizi Rutni hotunlukka aldim. Silər bugün buningoja guwahtursilər, dedi.

¹¹ Dərwazida turojan həmma həlk bilən aksakallar: — Biz guwahturmız. Pərwərdigar sening əzünggə kirgən ayalni Israilning jəmətini bərpa kılqan Rahilə bilən Leyah ikkisidək kılqay;

sən eżüng Əfratah jəməti iqidə bayaxat bolup, Bəyt-Ləhəmdə nam-izziting ziyadə bolqay;

¹² Pərwərdigar sanga bu yax qokandin tapkuzidiojan nəslinq tüpəylidin sening jəməting Tamar Yəhudaqa tuqup bərgən Pərəzning jəmətidək bolqay! — dedi.

Padixah Dawut Boaz bilən Rutning əwlədir

¹³ Andin Boaz Rutni əmrigə elip, uningoja yekinlik kildi. Pərwərdigar uningoja xapaət kılıp, u həmilidar bolup bir oqul tuqdi. ¹⁴ Kız-ayallar Naomiqa: — Israilning arisida sanga həmjəmət-nijatkar nəslini üzüp қoymiojan Pərwərdigarоja təxəkkür-mədhijə käyturulsun! Xu nəslingning nami Israilda izzət-abruyluk bolqay!. ¹⁵ U sanga jeningni yengilioquqi həm keriojiningda seni əzizlioquqi bolidu; qunki seni seyidiojan, sanga yəttə oquldin əwzəl bolqan kelining uni tuqdi, — dedi. ¹⁶ Naomi balini elip, baoqrioja basti wə uningoja bağkuqi ana boldi. ¹⁷ Uningoja koxna bolqan ayallar «Naomiqa bir bala tuquldı» dəp, uningoja isim koydi. Ular uningoja «Obəd» dəp at koydi. U Yəssəning atisi boldi, Yəssə Dawutning atisi boldi.

ixlarоja қariojanda, Bəyt-Ləhəmdə «pərzəntsiz kalojan kerindixining tul hotunini elix» tooprisidiki bəlgilimə bəja kəltirülfütükəndə, koxumqə maddilar koxulqan bolsa kerak (aslidiki қanun balgilimisi boyiąq, birsə pərzəntsiz olən bolsa, uning akisi yaki ukisi uning mirasiōja mirashor kaldodux üçün tul hotunini elix kerək idi; Bəyt-Ləhəmdikilər muxu bəlgilimigə aka-ukisidin baxka barlıq uruk-tuoqkanlırinimə eż iqiqə alidu, dəp koxkan ohxaydu). «Yar.» 38:8-10nimü kərüng.

4:6 «mən xu hökükni ixlitəlməymən» - bu kixi bəlkim: «Əgar Ruttin pərzənt kersəm, ular menin balilirim hesablanmaydu; həlbuki, ular baxkə ayalimdin bolqan pərzəntlirim bilən təng menin mirasiōja waris boluxi mümkün, xuning bilən eż pərzəntlirim erixidiojan mirasining ülüxi əslidikidin azlap ketidü» dəp oylısa kerək; xunga u «almaymən» degen kararoja kəlgən.

4:7 Kan. 25:7

4:8 «Əz kexini seliwətti» - bu kəxni Boaz elip ketidü. U məzkur soda-setikka ispat bolidu. Kəx bəlkim bir parqə yərning təwlikigə simwol boluxi mümkün idi («Kan.» 11:24 wə 25:7-10ni kərüng).

4:10 «Xəhərninq dərvazisi» - okurmənlərning esida barkı, «xəhərninq dərvazisi» kədimki zamanlarda aksakallar wə metiwlərlər olturidiojan jay idi.

4:11 «Rahila we Leyah» - Yakupnun ikki ayali bolup, kep pərzənt kərgən.

4:11 Yar. 29:32-35; 30:1-25; 35:17, 18

4:12 Yar. 38:29; 1Tər. 2:4; Mat. 13

4:14 «həmjəmət-nijatkar» - xu «həmjəmət-nijatkar» bolsa tuoqulojan bala ezdur. 15-ayətni kərüng.

4:16 «bağkuqi ana» - bəlkim қanun jəhəttin balining atak anisi bolqanlığını kersitixi mümkün.

4:17 «Obəd» - «kul», «hizmətkar» degen mənidə. «Dawut» - Dawut padixah, Dawut pəyojəmbər.

«Rut»

Dawut padixah, yəni Dawut pəyəqəmbərning nəsəbnamisi

¹⁸ Pərəzning nəsəbnamisi təwəndikidəktur: — Pərəzdin Həzron tərəldi, ¹⁹ Həzrondin Ram tərəldi, Ramdin Amminadab tərəldi, ²⁰ Amminadabtin Nahxon tərəldi, Nahxondin Salmon tərəldi, ²¹ Salmondin Boaz tərəldi, Boazdin Obəd tərəldi, ²² Obədtin Yəssə tərəldi wə Yəssədin Dawut tərəldi.

Қоxумqə sez

Biz «Rut» degən kitabni okuojinimizda, uni «Batur һäkimlər» degən tarih bilən selixturup okusak paydılık bolidu. İkki tarih oxhax bir dəvrni bayan kılōjan. Lekin kəp jəhətlərdin ikki tarihnin otturisidiki pərkələr intayin qong.

«Batur һäkimlər» bilən «Rut» degən kitabning selixturmisi: —

- (a) «Batur һäkimlər»da tarikhə munasiwətlik xəhslər intayin kəp; «Rut»ta intayin az.
- (ə) «Batur һäkimlər» birkədər uzun kitab; «Rut» bolsa intayin kışça.
- (b) «Batur һäkimlər»da pütkül Israil həlkj wə zeminining ixliri yezilojan; «Rut»ta pəkət kiqikkina bir xəhərdiki ixlar yezilojan.
- (p) «Batur һäkimlər»ning tarifi 300 yillik bir məzgilni eż iqigə alidu; «Rut» pəkət bir əvladning ixlirini eż iqigə alidu.
- (t) «Batur һäkimlər»ning tarihida қirojinqlilik, baskunqılık, bir kenizəkninq jəsитining parqə-parqə kılınıxi, iqlik urux, rəzil kahinlər katarlıklar bayan kılinojan. Bu wəkələrninq bəziləri yüz bərgən Binyamin zemini Bəyt-Ləhəm xəhiringə pəkət üq-tət kilometr kəlsimu, lekin «Rut»ta hatiriləngən ixlar «Batur һäkimlər»da hatiriləngən ixlarqa mutlək ohximaydu.

Bu ikki kitabni selixturup okux arkılık biz mundak addiy bir sawatka igə bolimiz: — gərqə eż dəwrimizdikilərning həmmisi degüdək կaya-կaya gunah kiliweridiojan «gunahning dəvrliki»gə qüxüp կelixkan bolsimu, uningoja ezip əgixixgə məjburlanojan əməsmiz. Biz Hudadin əyminip, Uni izdisək, həyatımız ətrapımızdikilərdin tolimu pərkəlik bolalaydu.

Əlimələkning Israilni tərk kılıx қararı

Əgər Əlimələk wə Naomi ajdadi İbrahimning ailisidiki tarihtin sawat-ibrət alojan bolsa, ozuk-tülüük tapımız dəp Huda Israil həlkigə ata kılōjan zemindin qikip ketixining daim qataqlarını pəyda կiliđiojanlığidin ibarət sawaçlı bilgən bolatti. İbrahim, İshək wə Yaquplarning tarilihirining həmmisi bu ixka guwahlıq beridu. Huda Əz həlkigə «Silərgə yahxi zeminni ata կilimən» degən wədini kılōjanıkən, Uning xu yərdə olturaklıxan Israillarnı bekixi turojan gəp idi. Əmma məzkur tarihta Əlimələkning zemindin ayrılxı tooqruluk Pərvərdigardin yol soriojanlıq həkkidə heqkəndək söz yok; karıqanda, uning bu pilanını Hudadin əməs, bəlkı pütünləy bir «insaniy pilan» degili bolidu. Kəhəqılıktə ular Pərvərdigardin yol soriojan bolsa, xübhisizki, Huda buning məlum bir yol arkılık ularoja yürgüzgən «tərbiyilik jaza»sining bir kismi ikənlilikini, xuningdək Əz həlkj Əzığə қarap towa կlip kayıtip kəlsə, ularoja ozuk-tülüükning bolidiojanlığını kərsitətti (Hudanıng xundaq «tərbiyilik jaza»liri tooqruluk «kirix söz»imiz wə «Batur һäkimlər»diki «köxumqə söz»imiznimü kərung).

Əmiliyəttə ularning қararı əhwalini tehimu bəttərləxtürdi. Ularning «insaniy pilan»ı ezlirini azab-okubəttin wə elümdin կutkuzmidi.

Halbuki, həkning nəziri qüxməydiojan yoksul bir ayalning қararı bu ailining pütün əhwalini əzgərtidu. Naomi Pələstingə (Kanaanoja) қaytixni қarar kılōqandan keyin, Rut uningoja əhmərah bolup berixni niyat kılıdu; nətijidə, u ahirida Rəbbimiz Əysə Məsihning ajdadi boluxka

«Rut»

muyəssər bolidu. Matta təripidin pütülgən Məsihning nəsəbnamisida Rut tiloja elinidu; Yəhudiylər həlkinqing ənənəlili boyiqə nəsəbnamilərdə pəkət ərlərning ismiliirlə hatirilinidu («Mat.» 1:5); Rut ayal həm Moablıq bolup, Yəhudiylər bolmisi, yənilə xu nəsəbnamida tepilidu.

«Rut»ta kərüngən isimlarning məniliri

«Əlimələk» — «mening Hudayim padixağıdır». Gərqə uning xundak yahxi ismi bolsimu, Əlimələk Hudanıng Israilning pütkül zeminiqa iğə ikənlikini, Əzidin korkıqlanları saklaymən degən wədiliridə turidioqlanlığını qing tutmioğan ohxaydu.

«Naomi» — «yekimlik», «kəngüllük» degən mənidə. Naomining eż ismi toopluluq aqqık sezlirini 1:20da kərüng. Əmma ahirkı əhalidin uning ismi həkikətan jismiqa layık boldi.

Əlimələknəng ikki oqlidin: — «Mahlon» — «bimar», «əoqrıq» degənni, «Kiliyon» — «ajiz», «za'ip», «box» degənni bildüridu. Ularning isimləri dərwəkə yaki ularning jismanı əhalini yaki bəlkim bəxarətlək əhalə ularning «iman-ixənqi ajiz» degən rohij əhalitini süpətləgən bolsa kerək.

«Rut» — «dostluk» yaki «dost» degənni bildüridu. Rut dərwəkə intayın sadık dost idi.

«Orpah» — «jərən» degən mənidə boluxi mumkin.

«Boaz» — bəlkim «uningda küq bar» yaki «qakqanlık», «yürüxlük» degən mənidə. Bu ikki tərəp dərwəkə uningda kərünərləktur. Boazning anisi (Salmonning ayalı) Yerihodiki «pahixə ayal Rahab» idi («Yəxua» 2-bab, 6:17, 23, «Mat.» 1:5, «Ibr.» 11:31ni kərüng). Boaz birsining yaka yurtta musapir bolqandıki kiyinqılığını obdan qüxəngən.

Muəllipning kitabni yezixta nemə məksətləri bar?

Muəllipning (wə xuningdək Hudanıng Əzining, əlwəttə) kitabda bolovan məksətləri təwəndikilərni eż iqigə alidu, dəp ixinimiz: —

(1) Dawut padixağı Yəhudanıng nəslə ikənlikini ispatlax;

(2) Hudasızlıq bir dəwrədə Hudaqla itaətmən wə ihlasmən boluxka mümkünqılık bolidioqlanlığını ispatlax; Hudanıng «ķaldısı» ezigə sadık turuweridu.

(3) «Həmjəmət-nijatkar» degənnəng rolini bayan kılıx. Buning muhiimliyi dəl xuki, Təwrat həm Injilda Hudanıng Əzi Uning əwətkən Məsihi arkılıq Israiloja, andın pütkül dunyaqla «Həmjəmət-Nijatkar» bolidioqlanlılıq kərsitilix;

(4) Dawutning jəmətinin tarihini kərsitix.

«Rut»ning ahirkı ayətliridin karıqanda, eniqli, kitab uningda təswirləngən wəkələrdin az degəndə üq dəwrən keyin hazırlıq xəkildə yeziloğan. Xübhəsizki, məzkur kitab yeziloğan wakitkığıqə, bù ixlar Boaz jəməti üqün intayın ədirləngən bir ailə tarixi bolup kəlgən. Əmma kitabning Dawut təhtkə olturnuxtin burun yeziloğanlışı yənə enik; qünki 17:4də «U (Obəd) Yəssənenin atisi boldi; Yəssə padixağı Dawutning atisi boldi» deməy, bəlkı «**U (Obəd) Yəssənenin atisi boldi; Yəssə Dawutning atisi boldi**» dəp yeziloğandur.

Təwrattiki «Samuil» degən tarihni okuoqlanlar Israilning birinqi padixağı Binyamin kəbilisidin bolovan Saul ikənlikini bilidu. Həlbuki, Saul əhəküm sürüş wəzipisini yahxi baxlioğan bolsimu, u ahirida wapasızlıq tüpəylidin Huda təripidin padixaqlıqidin qətkə əkəlididu. Samuil pəyoqəmbər astirtin Dawutni kəlgüsü padixağı boluxka məsihləydi («1Sam.» 16-bab). Saul wapat bolqandan keyin Israil həlkəi Dawutni həkikiyə Yəhudiylər əməs» dəp əkarixi mumkin idi;

«Rut»

qünki uning nəsəbnamisidə «Yəhədiy bolmioğan» ikki ayal, yəni «pañixə Raḥab» wə «Moab kızı Rut» bar idi. Xunga bəziliri Dawutning padixah boluxini կəbul կəlixka կərxi pikirdə bolovan boluxi mumkin idi. Ulardin bəziliri dərwəkə Saulning oqlu Ixboxətkə əgəxkən («2Sam.» 8-10-bab). Xuning üçün mumkinqılıkı barkı, Samuil pəyojəmbər həlkning həkikiy əhwalını wə Boaz jəmətidikilərning həkikiy pəzilətlərini bilip yetixi üçün «Rut» degən məzkur tarihni yazoğan; əmaliyyəttə Boaz wə Rutning yüksək əməlliri Binyamin kəbilisidikilərning (yəni Saulning jəmətidikilərning) dəhəxətlik tarifi («Batur hakimlər»da hatiriləngən) bilən selixturoqanda, pütünləy oxımaydu.

«Batur Hakimlər» wə «Rut»ning Dawutning padixah boluxidin ilgiri yezlioğanlıkıqa yəna qıqık bir parçə ispat bar. «Batur hakimlər»diki 1-babta, **«Lekin Binyaminlar bolsa Yerusalemda olturuvatkan Yəbusiylarnı koolap qikiriwetəlmisi; xunga ta bügüngiqa Yəbusiylar Binyaminlar bilən Yerusalemda turmakta»** deyildi («Hak.» 1:21). Həlbuki, Dawut padixah bolup tikləngəndin keyin dəsləpki əməllirining biri Yerusalemni ixqal əldə etdi, əz paytəhti əlixtin ibarət idi («2Sam.» 5:6-7). Xuning üçün məzkur kitablar xu wəkədin ilgiri, əmma Dawut alliqəqan məxhər bolup əldən bir məzgildə (bəlkim Samuil pəyojəmbər təripidin) yeziloğan bolsa kerək.

(5) Hudanıg mehîr-xəpkitining «Yəhədiy əməslər» («yat əllər», «taipilər»)ni eż iqiga aloğanlığını ispatlax.

(6) Məsihning «Həmjəmət-Nijatkar» bolidioğanlıkıqa bir hil «bxərarətlik tarix» yaki «bxərarətlik rəsim»ni kərsitix.

Məsih Əysanıg barlıq insanlaroğa «Həmjəmət-nijatkar» boluxi

Təwrattiki pəyojəmbərlərning Hudani «Həmjəmət-Nijatkar» (ibraniy tilida «goel») dəp kərsitixining ezi adəmni intayın həyran ələrlik ixtur. Qünki Huda əndaqmu insanoqa «həmjəmət» yaki «tuqışan» bolsun? Məsilən, «Ayup» 19:25də mundak deyildi: —

**«Mən xuni bilimənki, eżümning Həmjəmət-Çutkuzoquqım hayattur,
U ahirət künida yer yüzidə turup turidul!»**

Biz bolupmu «Rut» degən kitab arkılık «həmjəmət nijatkar» bolux ixi toopruluk tehimu həwərdar bolovaqka, Ayup pəyojəmbərnin bu bexaritini: «Mening ərxtə bir yekinim, manga tuqışan bolovan birsi bar; u manga tuqışan bolovaqka meni çutkuzuxka razi bolidu; u ahirki zamanda kelip, Hudanıg həkümlərini sürüp, barlıq ixni sorap həmmisini durus kılılidu!» degəndək qüxənsək bolidu.

Rəbbimiz Əysa Məsih ərxtin kelip, insan bolup tuqulovaqka («Yh.» 1:14), u pütkül insaniyət üçün «Həmjəmət-Nijatkar» bolux ornını alidu.

«Həmjəmət nijatkar»ning məlum bir tuqışınıni əllərlik çutkuzuxi üçün təwəndiki salahiyyətləri boluxi kerək: —

- (1) Uning yekin tuqışını boluxi kerək;
- (2) Hərlük bədiliini tələxkə razi boluxi kerək;
- (3) Uningda hərlük bədili boluxi kerək wə uni nək məydanda təliyələydiqan boluxi kerək!
- (4) Əzi ərkin kixi boluxi kerək (uni tosidiqan yaki uningoşa qaplıxiwalidiqan baxka bir ix yaki əhwal bolmaslıq kerək);

«Rut»

Injilni okuğanda, okurmənlər Rəbbimiz Əysə Məsihning bu salahiyətlirinən həmmisi bar bolоjanlığını kərələydu. Boaz «həmjəmət-nijatkar»lıq ixini ada қılıxi bilən u Yəhudiyl bolmiojan Rutni Hudanıñ həlkining Təwrattiki «nijatlıq tarih»ning bir կismi կilip kirdüzidu. Məsih Əysə «həmjəmət-nijatkar»lıq ixini ada қılıxi bilən Yəhudiyl bolmiojan bizlərni (ixəngən bolsak) Hudanıñ həlkining toluk həm mənggülük «nijatlıq tarih»ining bir կismi կilip kirdüzidu. Boaz wə Rutning otturisidiki «axik-məxuqluk tarih» bolsa Məsih bilən nuroqunliojan «yat əllikler»din tərkib tapkan jamaitining otturisidiki qongkur mehîr-muhəbbət wə munasiwitini kərsitidiojan ajayib bir rəsim bolidu. Xuningdək əməliyətə, pütkül Muqəddəs Kitabni Hudanıñ Əz həlkı bolоjan jamaətkə qongkur mehîr-muhəbbətinə ayan կilojan, «Kozining toy ziyaniti» bilən ahirlixidiojan birhil «romantik həkayə» degili bolidu («Wəh.» 19:9, 21:9-27).